

KARANTİN DÖVRÜNÜN İKİ ŞEİRİ

Əkbər QOSALLI



Uzaqdakı qara sevdam,
Getdi qara qışlar, getdi;
Gəldi sevdalı yaz, gəldi,
Mən getmədim qara qıştək,

Gəlmədin sən yaz kimi...
Barı bir xəbər uçurt,
İçin-dışın necədi?.. –
Sən yenə də qalın gey,
Heç bilmirəm nədəndi
Üşüyürəm burda mən...

Dil yüyrəkdi, əl yüngül,
ağirdı ayaqlarım...
Bağlıdı bütün yollar...

Yəqin, sizin bağlarınız
Yenə gülşən çağıdı;
Sən təzə gül qoxlarsan,
Mən də səni – olarmı? –
Xəyalımı çağırdım...

Canın-başın necədi?
Ürək sözə baxır mı?
“Əlayam!” yaz, göz nurum,
Lakin bir həkimə get,
Ürəyim heç dinc durmur...

Nəsə sancır dalağım,
Bir söz deyim, incimə,
Məni heç vaxt unutma!..
“Dəli, elə şey olar?” –
Belə yazsın barmağın.
Nəsə sancır dalağım...

Ah, o gözəl bağlarınız
Gəlibmi gülşən çağı?
Sən təzə gül qoxlarsan,
Mən də xəyallarımı...

Bilirəm, bilirəm, hamı ölücək,
Bilirəm, amma ki, qəbul etmirəm;
Sən tez-tez
söz salırsan
ölüm adlı nemətdən,

deyilən sözdən adı sözə də inanırsan,
eşitmışəm, nəyin var – yiğibsan, saxlayırsan –
saçdan, dırnaqdan... belə – heç nəyi
atmamışan...
yarımcıq işlərini pis-yaxşı toplamışan...
Əzrailin gəldimi?.. –

Hazırsan
ölüm adlı
geridönməz dünyaya?..
Amma
bilməyirsən ki,
mənsiz olə bilməzsən,
bir uppuuzzun saçını,
bir ürək xatırəni,
sakitcə gülüşünü
və dərin baxışını...
özümdə saxlamışam...
bu boyda əskiyin var –
səni belə almazlar o dünyaya,
gəlinqiz...
ölümün məndən keçir,
mənim ömrümsə səndən...
di, Öl, olə bilirsən...